

Azərbaycan Respublikası Auditorlar Palatası
Şurasının 2016-cı il 26 may tarixli 276/1 sayılı
qərarı ilə təsdiq edilmişdir.

Azərbaycan Respublikası Auditorlar Palatasının 20 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Auditorlar Palatasının kollektivinə və üzvlərinə ünvanladığı 2016-cı il 4 aprel tarixli təbrik məktubundan irəli gələn vəzifələrin icrasına dair

TƏDBİRLƏR PLANI

Sıra №-si	Tədbirin adı	İcra müddəti	İcraya məsul şəxslər	Qeyd
1.	Ölkənin iqtisadi qüdrətinin və potensialının artırılması istiqamətində auditor xidmətinin üzərinə düşən vəzifələrin beynəlxalq təcrübə nəzərə alınmaqla genişləndirilməsi üzrə tövsiyələrin hazırlanması	2016-2017-ci illər	İşçi qrupu	
2.	Azərbaycan Respublikasında həyata keçirilən iqtisadi islahatların indiki mərhələsində qanunvericilik aktlarında və ölkə Prezidentinin fərman və sərəncamlarında edilən dəyişikliklərlə əlaqədar olaraq Azərbaycan auditinin normativ hüquqi bazasının təkmilləşdirilməsi istiqamətində tədbirlərin görülməsi	I yarımil 2016-cı il	Q.Bayramov, M.Abbasov, N.Talıbov, V.Rəhimov, S.Gülməmmədov, Qanunvericilik və hüquqi məsələlər üzrə komitə	
3.	Azərbaycan auditinin beynəlxalq aləmə inteqrasiyasını gücləndirmək sahəsində təklif və tövsiyələrin hazırlanması	II yarımil 2016-cı il	S.Gülməmmədov, Beynəlxalq əlaqələr üzrə komitə	
4.	Audit sistemində yüksək texnologiyaların tətbiqinin genişləndirilməsi	2016-2017-ci illər	N.Talıbov, S.Gülməmmədov, V.Rəhimov, R.Cəfərli	
5.	Auditor xidmətinin keyfiyyətinin yüksəldilməsi üzrə təxirəsalınmaz tədbirlərin işlənilməsinin hazırlanması	İyun 2016-cı il	F.Məmmədov Keyfiyyət nəzarət komitəsi	
6.	Müstəqil auditin təsirliliyinin artırılmasında və şəffaflığın təmin edilməsində Auditorlar Palatasının rolunun daha da gücləndirilməsinə həsr olunmuş dəyirmi masanın keçirilməsi	İyun-iyul 2016-cı il	N.Talıbov, M.Abbasov, S.Gülməmmədov, V.Rəhimov, Qanunvericilik və hüquqi məsələlər üzrə komitə, Auditorların Peşə Etikası komitəsi	

7.	Peşəkar Mühasiblərin Etika Məcəlləsinin tərcüməsi, redaktəsi və nəşri	İyun 2016-cı il	V.Rəhimov, Beynəlxalq Standartlar üzrə komitə, Auditorların Peşə Etikası komitəsi	
8.	Beynəlxalq Audit Standartlarına 2014-cü ildə edilmiş əlavə və dəyişikliklərin tərcüməsi, redaktəsi və nəşri	İyun 2016-cı il	N.Talıbov, V.Rəhimov, İşçi qrupu, Beynəlxalq Standartlar üzrə komitə	
9.	Beynəlxalq Audit Standartlarının şərhinin redaktəsi və nəşri	2016-cı il	N.Talıbov, V.Rəhimov, Beynəlxalq Standartlar üzrə komitə	
10.	Kiçik və orta müəssisələrdə Beynəlxalq Audit Standartlarının tərcüməsi, redaktəsi və nəşri	2016-cı il	N.Talıbov, V.Rəhimov, İşçi qrupu, Beynəlxalq Standartlar üzrə komitə	
11.	Korporativ idarəetmə sistemində auditin rolunun artırılması və bu məqsədlə, idarəetmə auditini üzrə metodik material və tövsiyələrin işlənilib hazırlanmasının davam etdirilməsi	2016-cı il	N.Talıbov, M.Abbasov, Metodik Komitə, Auditorların İxtisasartırma komitəsi	
12.	Beynəlxalq və regional peşə qurumlarının keçirdiyi tədbirlərdə Auditorlar Palatasının üzvlərinin iştirakının genişləndirilməsi	Mütəmadi olaraq	Rəhbərlik, S.Gülməmmədov, Beynəlxalq əlaqələr üzrə komitə	
13.	Büdcə xərclərinə nəzarətin və maliyyə intizamının gücləndirilməsi, gəlirlərdən səmərəli istifadə edilməsi istiqamətində auditorların məsuliyyətinin və rolunun artırılması üzrə tövsiyələrin hazırlanması və həyata keçirilməsi	2016-cı il	M.Abbasov, V.Rəhimov, N.Talıbov, Milli audite dəstək üzrə komitə	
14.	Azərbaycanda audit sisteminin islahatı, inkişafı və ölkədə həyata keçirilən iqtisadi islahatlar barədə informasiyaların Auditorlar Palatasının üzv olduğu və əməkdaşlıq etdiyi beynəlxalq və xarici mühasibatlıq və audit qurumlarının informasiya vasitələrində geniş yayılmasına nail olunması	Mütəmadi olaraq	S.Gülməmmədov, Beynəlxalq əlaqələr üzrə komitə, Üzvlük məsələləri üzrə Komitə, İnformasiya və mətbuat üzrə komitə	
15.	Auditorlar Palatasında və auditorların fəaliyyətində şəffaflığın artırılması istiqamətində tədbirlərin genişləndirilməsi	Mütəmadi olaraq	M.Abbasov, R.Cəfərli, Milli audite dəstək üzrə komitə	

16.	Auditorlar Palatasının maddi-texniki bazasının gücləndirilməsi	Mütəmadi olaraq	Rəhbərlik	
17.	Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində digər nəzarət orqanları ilə əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsi	Mütəmadi olaraq	M.Abbasov, S.Gülməmmədov, Dövlət orqanları və ictimaiyyətlə əlaqələr üzrə komitə	
18.	İctimai nəzarətə dair qanunvericilik bazasının formalaşması prosesində müstəqil auditin rolunun artırılmasına dair təklif və tövsiyələrin hazırlanması	2016-cı il	M.Abbasov, Qanunvericilik və hüquqi məsələlər üzrə komitə, İnformasiya və mətbuat üzrə komitə	
19.	Azərbaycan Respublikası Prezidentinin son dövrlərdə sərəncamları ilə yaradılmış yeni qurumların maliyyə hesabatlarının auditinin aparılması üzrə tədbirlərin həyata keçirilməsi	May-iyun 2016-cı il	N.Talıbov, Müvafiq işçi qrupu	